

British Council v  Az rbaycan M d niyy t Nazirliyi yaradıcılıq, s n tkarlıq sektoru v  inkl ziv inc s n t kimi sah l rd   m kdaşlıđı genişl ndirm k  c n beş illik niyy t razılaşması imzalamıřlar.

15 fevral 2019

British Council-in Az rbaycanda  lk   zr  Direktoru c nab Samr Şah bu h ft  Az rbaycan M d niyy t naziri c nab  b lf s Qarayevi Britaniya s f rində m şaiy t etmiřdir.

S f r zamanı nazir  b lf s Qarayev British Council-in London ř h rindəki iqam tgahını ziyar t etmiř v  s dr c nab Kristofer Rodriges il  s n t v  m d niyy tin Britaniya-Az rbaycan m nasib tl rində v   lk nin iqtisadi inkiřafında oynadıđı m h m rola dair fikir m badil si aparmıřlar. Bunun n tic si olaraq, British Council v  Az rbaycan M d niyy t Nazirliyi yaradıcılıq, s n tkarlıq sektoru v  inkl ziv inc s n t kimi sah l rd   m kdaşlıđı genişl ndirm k  c n beş illik niyy t razılaşması imzalamıřlar. C nab  b lf s Qarayev il  c nab Samr Şah arasında niyy t razılaşmasının imzalanmasında British Council-in s dri zati-alil ri c nab Tahir Tađızad  (Az rbaycanın Britaniyadakı S firi) iřtirak etmiřl r. Nazir  b lf s Qarayev c nab Kristofer Rodrigezi 2-3 may tarixl rində Bakı ř h rində ke iril c k M d niyy tl rarası Dialoqa dair 5-ci  mumd nya Forumuna d v t etmiřdir.

“British Council Az rbaycanda yaradıcılıq sah l rinin inkiřaf etdirilm sin  dair Nazirin fikirl rindən m mnunluq hiss edir. Bel  ki, bu, iqtisadiyyatın diversifikasiyası  c n h kum tin s yl rini daha da artıracaq. British Council Birl řmiř Krallıđın  st n t cr b sini v  m t x ssisl rini b l řm kl , Nazirliyə yardım ed c k” dey  c nab Samr Şah bildirmiřdir.

Nazir  b lf s Qarayev s f ri zamanı h m inin Birl řmiř Krallıđın Inc s n t, İrs v  Turizm Naziri Maykl Ellis MP il  g r řm řd r. H r iki t r f m d niyy t, yaradıcılıq, irs, turizm, el c  d , m hafiz karlıq v  inkiřaf arasında d zg n balansla nail olmaq kimi m s l l r  dair ortaq maraqları  trafında m hsuldar s hb t aparmıřlar. Nazir Qarayev h m inin Maykl Ellis MP-ni 5-ci  mumd nya Forumunda v  iyun ayında Bakıda ke iril c k D nya İrs Komit sinin 43-c  Toplantısında iřtirak etməy  d v t etmiřdir.

British Council

Telefon: +994 (0) 12 497 1593 | **E-mail:** enquiries@britishcouncil.az

British Council haqda

British Council t hsil imkanları v  m d ni  laq l r  c n Birl řmiř Krallıđın beyn lxalq t şkilatıdır. Biz 100-d n artıq  lk d  s n d, m d niyy t, ingilis dili, t hsil v  v t ndař c miyy ti kimi sah l rd  f aliyy t g st ririk.  t n il biz 75 milyondan  ox insanla birbařa t mas qura bilmiřik,  laq  yaratdıđımız insanların c mi sayı 758 milyon t şkil edir ki, buraya onlayn qaydada, yayım v  n şrl r vasit sil   laq  daxildir. Biz f aliyy t g st rdiyimiz  lk l r  m sb t t řf  veririk, orada imkanlar yaratmaqla,  laq l r qurmaqla v  etibar qazanmaqla insanların h yatını d yiřirik. 1934-c  ild   sası qoyulmuř t şkilatımız Britaniyanın xeyriyy  qurumudur v  Kraliyy t F rmanı il  v  Britaniyanın d vl t qurumu t r find n t nziml nir. Biz Britaniya h kum tindən 15% maliyy l şm  qrantı alırıq.

British Council Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir.

www.britishcouncil.az

British Council Bərabərlik, Müxtəliflik və İnküzivlik prinsiplərini rəhbər tutur.